



ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR


1. ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR

Kartın növü			Visa Classic (əmək haqqı)	Visa Gold (əmək haqqı)	Visa Platinum (əmək haqqı)	Visa Classic	Visa Business	Visa Gold	Visa Platinum	-	Visa Infinite
			Mastercard Standard (əmək haqqı)	Mastercard Gold (əmək haqqı)	Mastercard Platinum (əmək haqqı)	Mastercard Standard	Mastercard Business	Mastercard Gold	Mastercard Platinum	Mastercard Black Edition	Mastercard Word Elite
1	İllik	1 il	5 AZN	20 AZN	40 AZN	15 AZN	15 AZN	20 AZN	30 AZN	100 AZN	200 AZN
		25 AZN					40 AZN		150 AZN	300 AZN	
		30 AZN					50 AZN		200 AZN	450 AZN	
1.2	Kartın təcili hazırlanması		10 AZN								
1.3	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi, açılması)		0								
1.4	Kartdan AFB hesabına köçürmə	Göndərən	0%			1 % (min.1AZN /1USD / 1EUR/ 1 GBP)					
1.5*	Card to card	Göndərən	0.5% (min 1 AZN)			0.5% (min 1 AZN / 1 USD / 1 EUR / 1 GBP)					
		Alın	1% (min 1 AZN)			0					
Bankdaxili Kartlar arası köçürmə komissiyasıdır. (İstisna əməkhaqqı və depozit kartları - 1% (min 1 AZN))											
1.6	SMS məlumat xidməti (SMS Notification)		1 AZN (aylıq)								
1.7	1.7.1	İtirilmiş PİN kodun yenilənməsi (PIN Erase)	2 AZN								
	1.7.2	PİN kodun dəyişdirilməsi (PIN Change)	1 AZN/ 1 USD/ 1 EUR / 1 GBP								
1.8	Çıxarışın göndərilməsi	Faks, e-mail, sms-lə	0								
		Poçtla	Poçt xərcləri								
1.9	"Chargeback" * əməliyyatına görə xidmət haqqı		Ölkə daxili əməliyyat üçün 10 AZN, Ölkə xarici əməliyyat üçün 25 AZN								
	Müştərinin təkidi ilə başlanılmış "arbitrage" sorğusuna görə xidmət haqqı		Arbitraja sorğu –25 AZN, Arbitraj uduzularsa – 1000 AZN								
1.10	Cash In*		1% (min 1 AZN)			0					

Fiziki şəxslər
Sahibkar və hüquqi şəxslər

	Terminallar vasitəsilə mədaxil	Hesaba mədaxil	Kredit ödənişi	Hesaba mədaxil	Kredit ödənişi
2.0	500 manatadək mədaxil (gündəlik)	0%	0	0.5%	0
	500 manatdan yuxarı	0.5% (min. 1 AZN/ USD / EUR / GBP)	0		

1.5*qeyd C2C XV AZN-ə gündəlik limit 100000 AZN, AZN-dən XV-ya gündəlik limit 1000 USD



3. NAĞDSIZ ƏMƏLİYYATLAR			
3.1	POS-terminaldan aparılan əməliyyatlar	0%	
3.2	Azərbaycan Respublikası ərazisində gömrük rüsumlarının ödənilməsi	0.5% (min 0.4 AZN)	
3.3	Konvertasiya	AZN-dən digər valyutalara – 0.5%	
		Digər valyutalar arası – 0.5%	
3.4	“Unique” tipli əməliyyatlar (mərc oyunları; kazino; pul kisəsi əməliyyatları)	3% (min 5 AZN / 5 USD / 5 EUR / 5 GBP)	
3.5	Maliyyə institutlarına ödənişlər (MCC 6012), o cümlədən digər bankın emissiya etdiyi ödəniş kartının və elektron pul kisəsinin balansının artırılması(TOP UP)	Şəxsi vəsait	0 %
		Kredit xətti	1% (min 1 AZN/1 USD/1 EUR/1 GBP)

Kartın növü			VISA Classic (əmək haqqı)	VISA Gold (əmək haqqı)	VISA Platinum (əmək haqqı)	VISA Classic	VISA Gold	VISA Platinum	VISA Infinite	VISA Business
			MC Standard (əmək haqqı)	MC Gold (əmək haqqı)	MC Platinum (əmək haqqı)	MC Standard	MC Gold	MC Platinum	MC Black; MC Word Elite	MC Business
4.1*	ATM		Məbləğ	5000 AZN (Günlük)						1000 AZN (Aylıq)
			Əməliyyat sayı	15 (Günlük)						15 (Aylıq)
4.2	POS-Terminal		Əməliyyat sayı	Limit yoxdur						
			Məbləğ	Limit yoxdur						
4.3	Maqnit zolağı	ATM və POS-terminal	Məbləğ	0						
			Əməliyyat sayı	0						
4.4	FallBack*	ATM və POS-terminal	Məbləğ	0						
			Əməliyyat sayı	0						
4.5	“3D Secure” sistemini dəstəkləməyən internet səhifələrində			10 USD						
4.6	“Unique” tipli əməliyyatlar (mərc oyunları)			500 USD						

5. POS-TERMINALLAR ÜZRƏ TARİFLƏR

5.1	Depozit məbləği		Razılaşmaya əsasən
5.2	POS-terminalın quraşdırılması və kodların vergi orqanına göndərilməsi		0 AZN
5.3	POS-terminalın qeydiyyatının ləğv olunması	Terminal işlək və zədəsiz olduqda	0 AZN
		Terminal qeyri-işlək və / və ya zədəli olduqda	Dəymiş zərərin bazar dəyəri həcmində ödəniş tələb edilə bilər
5.4	POS-terminal itirildikdə və ya oğurlandıqda		Terminalın qalıq dəyəri + 50 AZN
5.5	Azərbaycan Respublikası ərazisində gömrük rüsumlarının ödənilməsi		0.5% (min 1 AZN, maks 20 AZN)
5.6	Pos terminal üzrə xidmət haqqı ödənişi		Hesablama Pos terminal quraşdırıldıqdan sonra növbəti (tam) aydan başlayır
5.7	Aylıq xidmət haqqı		POS terminal üzrə aylıq dövriyyə 5000 AZN-dən aşağı olduqda 30 AZN
5.8	POS –terminal əməliyyatları üzrə xidmət haqları		
AFB Bank-da xidmət olunan kartlarla aparılan hər bir əməliyyata görə		Ölkədaxili prosessinq mərkəzlərində xidmət olunan kartlarla aparılan hər bir əməliyyata görə	Xarici ölkələrin prosessinq mərkəzlərində xidmət olunan kartlarla aparılan hər bir əməliyyata görə
2%		2.5%	3.50%

ƏLAVƏ QEYDLƏR:

1. Bankın əməkdaşlarına verilən əməkhaqqı kartları üçün xidmət haqqı tutulmur.
2. Ödəniş kartının istifadə müddəti bitməzdən əvvəl eyni müştəriyə müxtəlif səbəblərdən (itirildikdə, oğurlandıqda və s.) əvvəlki kartın əvəzinə yeni ödəniş kartı verildikdə, illik xidmət haqqı 10 AZN-dək olan kart növləri üçün 5 AZN, digər kart növləri üçün 20 AZN xidmət haqqı tutulur. Digər hallarda mövcud tariflər tətbiq edilir.
3. Əlavə kart əsas kartdan növünə və müddətinə görə üstün ola bilməz.
4. Gündəlik istifadə limitləri müştəri müraciəti əsasında dəyişdirilə bilər.
5. AFB Bank kartları ilə ölkə xaricində digər bankların ATM-də nağdlaşdırma 1.5% (min 5 AZN / 3 USD)*
- 5.1 Qeyri-rezident bank da müştərilərdən əlavə xidmət haqqı tətbiq edə bilər.
- 5.2 Fərqli valyutada nağdlaşdırma edildiyi halda +0.5% konvertasiya haqqı komissiya tətbiq edilir.

- * Chargeback – Emitent bankın mübahisəli ödənişin geri qaytarılması üçün ekvayer banka təqdim etdiyi tələb.
- * Cash In – ATM vasitəsilə nağd vəsaitin karta mədaxilidir.
- * Cash by Code – Xidmət haqqı yalnız pulu göndərəndən tutulur. Əməliyyat zamanı əldə edilən birdəfəlik şifrənin istifadə müddəti 24 saatdır, müddət bitdikdən sonra əməliyyat ləğv olunur. Göndərilən məbləğin nağdlaşdırıldığı ATM-dən asılı olaraq, dondurulan məbləğin bir hissəsi kart hesabına geri qaytarılır.
- * FallBack – Kartda çip mövcud olduğu halda əməliyyatın maqnit zolağı vasitəsi ilə həyata keçirilməsidir.